



Azadolma və güzəştlərin əhatə dairəsi genişləndirilmişdir

ƏDV üzrə

- ❖ Siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş **əsas vəsaitlərin idxalı** müddətsiz olaraq **ƏDV-dən azad edilmiş**;
- ❖ İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti daha **1 il müddətinə artırılmaqla 2022-ci ilin yanvarın 1-dən etibarən 2026-cı il yanvarın 1-dək** uzadılmış;
- ❖ “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına **tibbi xidmətlərin göstərilməsinin** ƏDV-dən azad edilməsi müddəti daha **1 il artırılmaqla 2020-ci il yanvarın 1-dən etibarən 2024-cü il yanvarın 1-dək** uzadılmışdır.



Aksizlər üzrə

- ❖ Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin hər kiloqramına tətbiq edilən aksizin məbləği **30 manatdan 22 manata endirilmişdir**.

Gəlir vergisi üzrə

- ❖ Əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddində istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlirlər **gəlir vergidən azad edilmiş**;
- ❖ **2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində respublikanın ərazisində, habelə ölkə hüduqlarından kənarə rezident hüquqi şəxslər tərəfindən** kütləvi təklif edilmiş və tənzimlənen bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən **dividend, diskont** (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və **faiz gəlirləri** gəlir vergisindən azad edilmişdir.



- **Qeyd:** İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən azadolmalar barədə məlumatı “**İşğaldan azad edilmiş ərazilərdə vergitutma**” adlı bukletdən, texnologiyalar parkının rezidenti kimi həmin parkdan kənar fəaliyyət göstərən sistem integrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərinə və **onlarda işləyən fiziki şəxslərə** verilən vergi güzəştləri barədə məlumatı isə “**Texnologiyalar parklarının rezidentləri**” adlı bukletdən əldə edə bilərsiniz.

